

## MƏQALƏNİN HAZIRLANMA QAYDALARI

- Təqdim edilən məqalə başqa jurnalda çap olunmamalı və ya digər jurnallara çap üçün göndərilməməlidir. Əsas tələb onun yüksək elmi meyarlara (aktuallıq, elmi yenilik və s.) uyğunluğudur. Müəllif son 10 ilin nəşrlərinə istinadlara üstünlük verməlidir.
- Məqalənin həcmi xülasə, açar sözlər, cədvəllər, şəkillər və ədəbiyyat siyahı daxil olmaqla 5-6 səhifə aralığında olmalıdır.
- Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir və məqalə qəbulu 05 oktyabr 2021-ci il tarixinə qədər uzadılır.
- Məqalənin mətni A4 formatında, Microsoft Word redaktorunda tərtib olunmalıdır.
- *Səhifə parametrləri:* soldan - 2.5 sm, sağdan – 2.5 sm, aşağıdan – 2 sm, yuxarıdan – 2 sm.
- *Şrift:* Times New Roman, *Ölçü:* 12, *Sətir aralığı:* 1.3, *Abzas:* 1.25.

### *Məqalənin başlığı:*

- Məqalənin başlığı qısa və informativ olmalıdır.

### *Xülasə və açar sözlər:*

- Xülasədə baxılan məsələ, istifadə edilən metodlar və ən mühüm nəticələr verilməlidir. Məqalənin xülasəsinə görə oxucu tədqiqatın mahiyyətini anlamalıdır. Xülasənin həcmi məqalənin növündən asılı olaraq 100-250 söz aralığında olmalıdır.
- Müəlliflər ən azı 5- 6 açar söz təqdim etməlidirlər.
- Məqalənin başlığı, müəllifin adı, atasının adı, soyadı, xülasə və açar sözlər məqalənin yazıldığı dildən asılı olaraq azərbaycan, türk, rus və ingilis dillərindən birində olmalıdır.

### *Şəkillər və cədvəllər:*

- Şəkillər ardıcıl olaraq nömrələnməlidir. Şəkilaltı yazıda 15-dən artıq söz olmamalıdır. Şəkillər üçün PNG və JPEG formatları uyğun hesab edilir. Bütün şəkillər mətnin sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir.
- Cədvəllər ardıcıl olaraq nömrələnməlidir. Cədvəlin adında və orada verilən abrviaturaların izahında 15-dən artıq söz olmamalıdır. Bütün cədvəllər mətnin

sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir. Bütün cədvəllərə məqalənin mətnində müraciətlər olmalıdır.

***Ədəbiyyat siyahısı:***

- Ədəbiyyat siyahısı əlifba sırası ilə olmalıdır və yalnız mətnə istinad olunan və artıq çap olunmuş əsərləri əhatə etməlidir. Ədəbiyyat siyahısı üçün APA ([Essentials APA Style](#)) sistemindən istifadə edilməlidir. Siyahıya məqalənin mövzusunə aid ən yeni istinadlar daxil edilməlidir.

***Mətnə istinadların verilməsi:*** İstinadlar mətnə kvadrat mötərizədən, məsələn, [1, səh. 25-35] istifadə etməklə verilir. Ədəbiyyat siyahısındakı bütün mənbələrə mətnə istinad edilməlidir.

- Məqalələr **[mikailbyst@mail.ru](mailto:mikailbyst@mail.ru)**, **[conference@lsu.edu.az](mailto:conference@lsu.edu.az)**, **[int-rel@lsu.edu.az](mailto:int-rel@lsu.edu.az)** elektron ünvanlarından birinə göndərilməlidir.